

DOI: 10.34921/amj.2020.54.45.004

UDC: 616.155.194.125+616.155.194.8-0051-08

Əliyeva N.R., Əsgərova E.S., Qasafova Ş.S., Səfərova P.S., Kərimov A.Ə.

BETA-TALASSEMIYA VƏ DƏMİR DEFİSİTLİ ANEMİYALI XƏSTƏLƏRDƏ HEMOSTAZ SİSTEMİNİN GÖSTƏRİCİLƏRİ VƏ MAQNİZİUM SƏVİYYƏSİ

B.Eyyazov adına Elmi-Tədqiqat Hematologiya və Transfüziologiya İnstitutu,
Talassemiya Mərkəzi, Azərbaycan, Bakı

Maqaladə trombotik ağrılaşmaları olmayan beta-talassemiya və dəmir defisiitli anemiyali xəstələrdə hemostaz sistemi göstəricilərini və maqnizium səviyyəsini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata 18-40 yaşlarında 282 qadın cəlb edilmişdir: 58 xəstədə böyük beta-talassemiya, 46 xəstə aralıq beta-talassemiya, 50 xəstədə kiçik beta-talassemiya, 128 xəstədə dəmir defisiitli anemiyi olmuşdur. Kontrollar gruppuna praktik sağlam 30 qadın qan donoru daxil edilmişdir. Periferik qanında trombositlərin sayı, aktivləşdirilmiş hissəvi tromboplastin müddəti (AHTM), protrombin müddəti, plazmada fibrinogen seviyyəsi, D-dimer səviyyəsi, euqlobin laktasının lizis müddəti, antitrombin III aktivliyi, qan serumunda maqnizium (Mg) səviyyəsi müəyyənətləndirilmiş və MDQ (Menstrual Distress Questionnaire) sorğusunun nticəsinə asasən Mg defisiit riski qiymətləndirilmişdir.

Araşdırma nticəsində beta-talassemiyalı və dəmir defisiitli anemiyali xəstələrin 1/3 hissəsində Mg defisiit və qanın laktalanmasına yüksəlmış hazırlıq vəziyyəti – latent hiperkoagulyasiya (LH) aşkarlanmışdır. LH qeyd olunan beta-talassemiyalı və dəmir defisiitli anemiyali xəstələrin qanında D-dimer səviyyəsi, plazmada fibrinogenin səviyyəsi artmış, fibrinoliz, AHTM və antitrombin III aktivliyinin zayıflığı qeyd edilmişdir. LH Mg defisiitini fonundada inkişaf etmişdir. Beta-talassemiyalı və dəmir defisiitli anemiyali xəstələrdə Mg defisiit və hemostazın latent hiperkoagulyasiya aktivliyi trombozun prediktörleri ola bilər. Əldə olunmuş məlumatları bu xəstə gruppalarında trombotik ağrılaşmaların proqnozlaşdırılması və profilaktikası məqsədi ilə istifadə etmək olar.

Açar sözlər: beta-talassemiya, dəmir defisiitli anemiyi, latent hiperkoagulyasiya, D-dimer, maqnizium defisiit

Ключевые слова: бета-талассемия, железодефицитная анемия, латентная гиперкоагуляция, D-димер, дефицит магния

Key words: beta-thalassemia, iron deficiency anemia, latent hipercoagulation, D-dimer, magnesium deficiency

Tromboemboliya ilə ağrılaşma (TA) hər bir xəstəliyin proqnoz və gedışatını pişəşdirir, xəstədə olıllıq və ölümə səbəb ola bilər [1-3]. Müxtəlif etiologiyalı anemiyali xəstələrdə TA-yə rast gəlinir [4,5]. Anemiyali xəstələrdə TA-nın prediktörlarının qabaqcadan aşkarlanması bu ağrılaşmanın qarşısının alınması üçün vacibdir. Anemiyalarda tromboembolik ağrılaşmanın çoxsaylı risk faktorlarına damar divarının zədələnməsi, trombositlərin aqreqasiyasının qüvvətlənməsi, tromboksan A₂ aktivliyinin artması və b. aiddir [6]. Laxtalannaya yüksək hazırlıq vəziyyəti “hiperkoagulyasion sindrom” adlanır [7]. Əslində “hiperkoagulyasion sindrom” latent gedışatlı xronik damardaxili laxtalannma (DDL) sindromu olub, müxtəlif ədəbiyyat mənbələrində “daimi damardaxili laxtalannma” [8], “latent hiper-

koagulyasion sindrom” [9], “tromboza hazırlıq vəziyyəti”, “latent hiperkoagulyasiya” [10] kimi terminlərlə ifadə edilir.

Anemiyali xəstələrdə hemostazın trombositar fazası daha geniş araşdırılmışdır[4, 6], prokoagulyantların fəallığının bu prosesdə iştirakı isə kifayət qədər tədqiq edilməmişdir. Ədbəbiyyatda xronik xəstəlik anemiyası [11], dəmirdefisiitli anemiyə [8,9,12], talassemiya kimi fərqli anemiyə növlərinin xronik hiperkoagulyasiya sindromu ilə müşayiət edilə bildiyi haqqında məlumat rast gəlinir [4]. Maqniziumun səviyyəsinin azalması ilə keçən ürk-damar patologiyalı xəstələrdə də qanın fibrinolitik aktivliyinin zayıflığı haqqında məlumatlar vardır [13,14]. Maqnizium (Mg) çatışmazlığına dəmirdefisiitli anemiyə və talassemiyalı xəstələrdə də kifayət qədər tez-tez

rast gelinir [15,16]. Trombozun klinik olamaları olmayan anemiyalı xəstələrdə latent hiperkoagulyasiya olamalarının aşkarlanması həm farmakoloji korreksiya, həm də xəstəliyin proqnozunun yaxşılaşdırılması baxımından çox vacibdir. Ölkəmizdə beta-talassemiyyə və DDA-li xəstələrdə trombozun risk faktorlarının öyrənilməsinə maraq bu anemiya formalarının Azərbaycanda çox geniş yayılması ilə da əlaqədardır [17]. Bu araşdırmanın məqsədi trombozun klinik olamaları qeyd olunmayan beta-talassemiyyə və DDA-li xəstələrdə hemostaz sistemi göstəricilərinin və magneziyum səviyyəsinin öyrənilməsindən ibarətdir.

Tədqiqatın material və metodları. Tədqiqata 18-40 yaşlarında 282 qadın xəstə cəlb edilmişdir: böyük beta-talassemiyyəli (BT) 22 xəstə (37,9%), aralıq forma, beta-talassemiyyəli 14 xəstə (30,4%), damirdefisitli anemiyyəli 40 xəstə (31,2%) daxil edilib (cəmi 76 xəstə). D-dimer səviyyəsi normada olan II qrupa isə böyük forma beta-talassemiyyəli 36 (62,1%) xəstə, aralıq forma beta-talassemiyyəli 32 (69,6%) xəstə, dəmir defisitli anemiyyəli 68 (88,8%) xəstə (cəmi 156 xəstə) daxil edilmişdir.

Bu iki qrupun müqaiisi zamanı, I qrup xəstələrdə ham də hemostaz göstəricilərində bəzi dayışıklıklar aşkarlanmışdır (Cədvəl 1). BT I qrup xəstələrdə II qrupla müqaiisədə AHTM qısalması ($p<0,005$), fibrinogen ($p<0,001$) və D-dimer ($p<0,001$) səviyyəsinin artması, fibrinoliz müddətinin uzanması ($p>0,05$), antitrombin III aktiviliyinin nisbatən azalması ($p>0,05$) qeyd olunmuşdur. AT xəstələrdə AHTM-nin qısalması ($p<0,005$), fibrinogen ($p<0,001$) və D-dimer ($p<0,005$) səviyyəsinin artması, fibrinoliz müddətinin uzanması ($p>0,05$), antitrombin III aktiviliyinin azalması ($p>0,05$), fibrinoliz müddətinin uzanması ($p>0,05$), antitrombin III aktiviliyinin azalması ($p>0,05$) qeyd olunmuşdur. Hemostaz göstəricilərində anoloji dayışıklıklar DDA-li xəstələrdə də müşahidə edilmişdir: AHTM-nin qısalması ($p<0,005$), D-dimer səviyyəsinin yüksəkləşməsi ($p<0,001$), fibrinogen səviyyəsinin nisbatən yüksək olması ($p<0,05$), fibrinoliz müddətinin uzanması ($p>0,05$), antitrombin III aktiviliyinin azalması ($p<0,05$) müşahidə edilmişdir. Göründüyü kimi, I qrupa daxil olan böyük və aralıq formalı beta-talassemiyyəli və dəmirdefisitli anemiyyəli xəstələrdə LH qeyd olunmuşdur (cədvəl 1). Trombotit, PM, INR göstəricilərindən isə I və II qruplar arasında kontrol qrupla müqaiisədə fərq qeyd olunmamışdır ($p<0,05$).

Tədqiqatın nticələri və onların müzakirəsi. Müsəir dövrdə qanın damardaxili ləxalanmasının (DDL) asas spesifik aktivasiya markeri D-dimer hesab olunur. D-dimer səviyyəsinin 500 ng/ml-dən yuxarı qalxması latent hiperkoagulyasiyaya meyllik kimi qiymətləndirilmişdir. Aparılmış müayinələr

nəticəsində böyük və aralıq forma beta-talassemiyyəli, damirdefisitli anemiyyəli (DDA) xəstələrdə trombinemiyinin bu markerin səviyyəsinin nəzarətpərvacəq dərəcədə artması aşkarlanmışdır. Kiçik forma talassemiyyəli xəstələrdə isə D-dimer səviyyəsi kontrol qrupdanndan fərqlənməmişdir ($p>0,05$).

Aşkarlanmış D-dimer səviyyəsinə görə, xəstələr iki qrup bölünmüdürlər: I qrup - LH-li xəstələr, II qrup - LH aşkar olunmayan xəstələr. Tədqiqi edilən xəstə qruplarının sayı arasında statistik cəhətdən əhəmiyyətli fərqli vardır ($p<0,05$).

D-dimer səviyyəsi yüksək olan I qrupa böyük beta-talassemiyyəli (BT) 22 xəstə (37,9%), aralıq forma, beta-talassemiyyəli 14 xəstə (30,4%), damirdefisitli anemiyyəli 40 xəstə (31,2%) daxil edilib (cəmi 76 xəstə). D-dimer səviyyəsi normada olan II qrupa isə böyük forma beta-talassemiyyəli 36 (62,1%) xəstə, aralıq forma beta-talassemiyyəli 32 (69,6%) xəstə, dəmir defisitli anemiyyəli 68 (88,8%) xəstə (cəmi 156 xəstə) daxil edilmişdir.

Bu iki qrupun müqaiisi zamanı, I qrup xəstələrdə ham də hemostaz göstəricilərində bəzi dayışıklıklar aşkarlanmışdır (Cədvəl 1). BT I qrup xəstələrdə II qrupla müqaiisədə AHTM qısalması ($p<0,005$), fibrinogen ($p<0,001$) və D-dimer ($p<0,001$) səviyyəsinin artması, fibrinoliz müddətinin uzanması ($p>0,05$), antitrombin III aktiviliyinin azalması ($p>0,05$) qeyd olunmuşdur. AT xəstələrdə AHTM-nin qısalması ($p<0,005$), fibrinogen ($p<0,001$) və D-dimer ($p<0,005$) səviyyəsinin artması, fibrinoliz müddətinin uzanması ($p>0,05$), antitrombin III aktiviliyinin azalması ($p>0,05$) qeyd olunmuşdur. Hemostaz göstəricilərində anoloji dayışıklıklar DDA-li xəstələrdə də müşahidə edilmişdir: AHTM-nin qısalması ($p<0,005$), D-dimer səviyyəsinin yüksəkləşməsi ($p<0,001$), fibrinogen səviyyəsinin nisbatən yüksək olması ($p<0,05$), fibrinoliz müddətinin uzanması ($p>0,05$), antitrombin III aktiviliyinin azalması ($p<0,05$) müşahidə edilmişdir. Göründüyü kimi, I qrupa daxil olan böyük və aralıq formalı beta-talassemiyyəli və dəmirdefisitli anemiyyəli xəstələrdə LH qeyd olunmuşdur (cədvəl 1). Trombotit, PM, INR göstəricilərindən isə I və II qruplar arasında kontrol qrupla müqaiisədə fərq qeyd olunmamışdır ($p<0,05$).

Tədqiqatın nticələri və onların müzakirəsi. Müsəir dövrdə qanın damardaxili ləxalanmasının (DDL) asas spesifik aktivasiya markeri D-dimer hesab olunur. D-dimer səviyyəsinin 500 ng/ml-dən yuxarı qalxması latent hiperkoagulyasiyaya meyllik kimi qiymətləndirilmişdir. Aparılmış müayinələr

Cədvəl 1. Beta-talassemiya və dəmir defisitli anemiyyəli xəstələrdə hemostaz göstəriciləri

Göstərici	BT, n=58		AT, n=46		DDA, n=128		Kontrol qrup (OD), n=30	
	Qruplar		Qruplar		Qruplar			
	I, n=22	II, n=36	I, n=14	II, n=32	I, n=40	II, n=88		
Trombositolar $\times 10^9/L$	253,1±22,4	213,6±14,5	230,3±20,6	235,0±15,1	235,7± 16,6	28,5±16,2	220,1± 1,2	
AHTM, san. R=	27,3± 1,2* 0,89±0,09	32,4± 0,97* 1,06±0,03	27,3± 0,88* 0,9±0,03*	31,7± 1,3* 1,04±0,04*	30,2±1,4* 0,96±0,04	34,0± 1,1* 1,03±0,03	33,3± 0,8 0,98	
PM, Kv/k-a görə, %	99,2±3,07	99,2±2,4	95,7±5,3	93,7±6,3	95,8±5,1	93,6±5,6	100,1±0,9	
INR	1,0±0,02	1,03±0,02	1,02±0,02	1,03±0,03	1,02±0,02	1,04±0,03	1,01±0,1	
Fibrinogen, mg/dl	449,5± 25,0**	270,0± 12,6**	460,0± 25,0**	287,4± 11,6**	306,7± 27,7	267,0± 12,8	288,1± 2,0	
D-dimer, ng/ml	651,8± 75,3**	309,8± 47,2**	679,5± 75,1*	373,0± 47,9*	610,0± 78,1**	341,1± 40,6**	299,1± 4,8	
Fibrinoliz müddəti, dəq.	9,0±1,7	5,6±0,92	8,5±1,0*	5,2±0,92*	8,4± 0,9	5,9±1,1	7,0±0,5	
Antitrombin III, aktiv. %	94,7±4,4	102,8±4,5	99,6±5,6	103,8±5,4	99,05±5,6	108,0±4,7	107,5±1,8	

Qeyd: Latent hiperkoagulyasiyalı və latent hiperkoagulyasiyazlı patientlərin göstəriciləri arasında fərqlər statistik etibarlılığı: * $p<0,005$; ** $p<0,001$ BT - Beta-talassemiya, böyük forma; AT- Beta-talassemiya, aralıq forma; DDA - Dəmir defisitli anemiyyəti

Böyük forma, beta-talassemiyyəli xəstələrin qan serumunda Mg səviyyəsinin tədqiqi göstərdi ki, bu makroelement orta hesabla $0,74\pm 0,08$ ($0,6-0,87$) olub, kontrol qrupla müqaiisədə $0,88\pm 0,05$ ($0,86-0,9$) olduğunu. Aralıq forma beta-talassemiyyəli xəstələrdədən Mg-un qan serumundakı səviyyəsi orta hesabla $0,77\pm 0,09$ ($0,57-0,91$) qeyd olunurdu ki, bu qrupda qan donorları ilə müqaiisədə sağlı idi ($p>0,05$). Kiçik forma beta-talassemiyyəli xəstələrin qan serumunda Mg səviyyəsi orta hesabla $0,84\pm 0,02$ ($0,78-0,90$) aşkarlanmışdır, ki, burada kontrol qrupla müqaiisədə fərq olmamışdır ($p>0,05$). DDA-li xəstələrin qan serumunda ise Mg səviyyəsi $0,62\pm 0,02$, II qrup xəstələrdə ise $0,84\pm 0,03$ mmol/l ($t=7,3$; $p\leq 0,001$) olub. Mg defisitli (hipomagnesiya) BT-li hemotransfuziya rejimində olan xəstələrdəki kimi AT-li xəstələrin qan serumunda Mg-nin orta səviyyəsi $0,62\pm 0,02$, II qrup xəstələrdə ise $0,84\pm 0,03$ mmol/l ($t=7,3$; $p\leq 0,001$) olub. Mg defisitli (hipomagnesiya) BT-li hemotransfuziya rejimində olan xəstələrdəki kimi AT-li hemotransfuziya rejimində olmayan xəstələrdə də aşkarlandı. I qrupa daxil

Qan serumunda Mg səviyyəsinin $0,7$ mmol/l-dən aşağı olması hipomagnesiya meyllik kimi, $<0,66$ mmol/l olması isə makroelementin defisiti kimi qıymətləndiriləndirdi.

I və II qrup anemiyyəli xəstələrdə qan serumunda Mg səviyyəsi göstəriciləri müqaiisəsi zamanı aydın olmuşdur ki, I qrupa daxil edilmiş BT-li xəstələrin qan serumunda Mg orta səviyyəsi $0,64\pm 0,02$, II qrup xəstələrdə ise $0,80\pm 0,03$ mmol/l ($t=4,0$; $p\leq 0,01$) olmuşdur; I qrupa daxil edilmiş AT-li xəstələrin qan serumunda Mg-nin orta səviyyəsi $0,62\pm 0,02$, II qrup xəstələrdə ise $0,84\pm 0,03$ mmol/l ($t=7,3$; $p\leq 0,001$) olub. Mg defisitli (hipomagnesiya) BT-li hemotransfuziya rejimində olan xəstələrdəki kimi AT-li hemotransfuziya rejimində olmayan xəstələrdə də aşkarlandı. I qrupa daxil

edilmiş DDA-li xəstələrin qan serumunda Mg-nin orta səviyyəsi $0,62 \pm 0,02$ mmol/l, II qrup xəstələrdə isə $0,85 \pm 0,03$ mmol/l ($p \leq 0,005$) olmuşdur. Qan serumunda Mg-nin orta göstəricisi LH qeyd olunan I qrup xəstələrdə LH qeyd olunmamışdır. II qrup xəstələrlə müqayisədə orta göstəricidən nəzərçarparaq dərəcədə aşağı olmustur ($p < 0,001$).

Beta-talassemiyalı və DDA-li xəstələrin qan serumunda Mg defisiiti riski arasdırılmışdır. Bu məqsədlə aparılmış MDQ sorğusunun natiçələri isə 2-ci cədvəldə özlərini tapmışdır. Yüksək cəhətmalla Mg defisiiti böyük beta-talassemiyalı xəstələrdə 10,3%, ara forma beta-talassemiyalı xəstələrdə 8,7% və damirdefisiitli anemiyali xəstələrdə 9,4% aşkarlanmışdır. Orta cəhətmalla Mg defisiiti riski böyük beta-talassemiyalı xəstələrdə 34,5%, ara forma beta-talassemiyalı xəstələrdə 32,6%, damirdefisiitli anemiyali xəstələrdə 36,7% qeyd olunub. Böyük beta-talassemiyalı 55,2% xəstədə, ara forma beta-talassemiyalı 58,7% xəstədə, damir defisiitli anemiyali 53,9% xəstədə Mg defisiiti riski aşkarlanmışdır. Həmçinin 50 kiçik forma beta-talassemiyalı və 30 qan donorunda Mg defisiiti aşkarlanmamışdır.

Böyük beta-talassemiyalı 58 xəstədən 22 ($37,9 \pm 6,4$) nöfərdə qan serumunda Mg defisiiti aşkarlanmış, MDQ sorğusunun natiçəsinə əsasən isə 26 xəstədə risk cəhəmi qeyd olunmuşdur ($p \geq 0,05$). Ara forma beta-talassemiyalı 46 xəstədən 14 ($30,4 \pm 12,3$) nöfərdə qan serumunda Mg defisiiti, MDQ

sorğusunun natiçəsinə əsasən isə 19 ($41,3 \pm 7,3$) xəstədə Mg defisiiti riski aşkarlanmışdır. Aşkar edilmiş Mg çatışmazlığı göstəriciləri ilə MDQ sorğu natiçələrinə əsasən arasında məlumatları arasında statistik cəhətdən fäqlər olmayıb ($p \geq 0,05$). Qan serumunda Mg səviyyəsi ilə MDQ sorğu natiçəsindəki Mg çatışmazlığı riski arasında $r = -0,785$ əmsali güclü tərs-mütənasib korrelasiyasi asılılıq ($r = -0,785$, $p \leq 0,05$) müşahidə edilmişdir.

MDQ sorğusunun natiçəsinə görə, 128 DDA-li xəstədən əsasən 59 nöfərdə ($46,1 \pm 4,4\%$) Mg defisiiti riski qeyd olunmuş, qan serumunda Mg defisiiti 40 xəstədə ($31,3 \pm 4,1\%$) aşkarlanmış və beləliklə, statistik göstəricilər arasında əhəmiyyətli fərqli müşahidə edilməmişdir ($p \geq 0,05$). Xəstələrdə Mg defisiiti simptomlarının ağırlığı ilə sorğu natiçələri və qanda Mg səviyyəsi arasında güclü mənfi korelyasiya vardır ($r = -0,95$, $p \leq 0,05$).

Beləliklə, böyük, ara beta-talassemiyalı və DDA-li xəstələrin 1/3 hissəsində hemostazin gizli hiperkoagulyasiyon aktivliyi aşkarlanmışdır. Latent hiperkoagulyasiya Mg defisiiti fonunda inkişaf etmişdir. LH qeyd olunmuşara forma beta-talassemiyalı xəstələrin qanında D-dimer səviyyəsi yüksəlmüş, qan plazmasında fibrinogen səviyyəsi artmış, fibrinoliz, AHITM və antitrombin III aktiviliyi azalmışdır. Qan ləxtalamanasının aktivasiyasının potensial mümkin markerlarından olan trombinemiya markeri – D-Dimer səviyyəsinin müəyinəsi xüsusi maraq doğurur. D-dimer – trombun

tərkibində olan stabil fibrinin spesifik degradasiya möhsuludur. D-dimer qanda olan plazmin və bir sıra qeyri-spesifik fibrinolitiklərin təsiri ilə qan ləxtalasının lizizi natiçəsində omlaşdırılır. Qanda D-dimer səviyyəsinin tədqiqi isə fibrinolizin aktivliyi və damardaxili hemocoagulyasiyanın intensivliyi haqqında fikir yürütməyə əsas verir [18]. Ədbəiyat məlumatlarına görə, fibrinolizin sürəti Mg səviyyəsi ilə əlaqadır deyil [19]. Lakin bələ mülahizə vərdür ki, magneziyum-sulfatın antikoagulyasiyon təsir mexanizmində serotonin ifrazının azalması, fibrinolitik aktivliyin əhəmiyyətli dərəcədə plazminogen aktivliyində dayışılık

olmadan yüksəlməsi müəyyən rol oynaya bilər [13,14]. AT-li xəstələrdə vaxtında tromboembolik ağrılaşmanın inkişafını praqnozlaşdırmaq məsələsi hala aktuel olaraq qair və tromboembolik ağrılaşma qeyd olunmadan D-dimer səviyyəsi haqqında fikir söyləmək heç də hamisə mümkün olmur. Görünür, Mg defisiiti və hemostazin LH aktivliyi ara forma beta-talassemiyalı xəstələrdə klinik ifadə olunmuş tromboz aləmtərinin prediktoru ola bilər ki, bunu da beta-talassemiya və DDA-li xəstələrdə tromboembolik ağrılaşmanın proqnoz və profilaktikasında istifadə etmək olar.

REFERENCES

- Momot A.P. Problema trombofilii v klinicheskoy praktike [The problem of thrombophilia in clinical practice] // Rossiyskiy zhurnal Detskoy hematologii i onkologii [Russian Journal of Pediatric Hematology and Oncology], 2015, No 1, pp. 36-48.
- Heit J.A. Thrombophilia: common questions on laboratory assessment and management // Hematology Am. Soc. Hematol. Educ. Program, 2007, vol. 1, pp. 127-135.
- Barkagan Z.S. Narusheniya gemostaza u onkogematochigicheskikh bol'nykh. Klinicheskaya onkogematoziya, pod red. A.M. Volkovoy [Hemostasis disorders in oncohematological patients. Clinical Oncohematology, ed. A.M. Volkov]. Moskva: Meditsina [Moscow: Medicine], 2001, chap. 32, pp. 461-478.
- Cappelini M.D., Poggiali E., Taher S. et al. Hypercoagulability in beta-thalassemia-astatus // Expert review in Hematology, 2012, vol. 5, pp. 505-512.
- Ettlinger O.A., Uskova O.V., Gendlin G.Ye., Storozhakov G.I. Sovremennyye podkhody k diagnostike i lecheniyu defisiitisa zhelezuya u bol'sykh s khronecheskoy serdechnoy nedostatochnost'yu [Modern approaches to the diagnosis and treatment of iron deficiency in patients with chronic heart failure] // Consilium Medicum, 2012, vol. 14, No 10, pp. 73-80.
- Taher A.T., Ottrok Z.K., Uthman I. et al. Thalassemia and hypercoagulability // Blood, 2008, vol. 22, pp. 283-292.
- Vorob'yev A.I. Giperkoagulyatsionnyy sindrom: patogenezi, diagnostika, lecheniye [Hypercoagulable syndrome: pathogenesis, diagnosis, treatment] // Klinicheskaya meditsina [Clinical Medicine], 2003, vol. 81, No 3, pp. 74-75.
- Bokarev I.N. Postoyannaya i disseminirovannyye vnutrisustoidistye svertyvaniye krovi [Permanent and disseminated intravascular coagulation] // Klinicheskaya meditsina [Clinical Medicine], 2000, No 8, pp. 37-41.
- Kopina M.N., Gayevskiy Yu.G. Giperkoagulyatsionnyye narusheniya gemostaza u bol'nykh s vperyye vyavlennoy zhelezodefisiitnoy anemiyey [Hypercoagulable hemostatic disorders in patients with newly diagnosed iron deficiency anemia] // Vestnik Novgorodskogo Gosudarstvennogo Universiteta [Bulletin of Novgorod State University], 2013, vol. 71, No 1, pp. 21-24.
- Kerimov A.A. Latentnye giperkoagulyatsionnyye narusheniya gemostaza [Latent hypercoagulable disorders of hemostasis] // Sovremennyye dostizheniya azerbaydzhanskoy meditsinyi [Modern achievements of Azerbaijani medicine], 2014, No 4, pp. 116-122.
- Beloshevskiy V.A., Minakov E.V. Anemiya pri khronecheskikh zabolеваниyakh [Anemia in chronic diseases]. Izd-vo Voronezhskogo universiteta [Voronezh University Press], 1995, 94 p.
- Kuznik B.I., Skripov V.P. Formennyye elementy krovi, sostituyaty stenku, gemostaz i tromboz [Blood cells, vascular wall, hemostasis and thrombosis]. Moskva: Meditsina [Moscow: Medicine], 1974. 305 p.
- Frandsen N. J., Winter K., Pedersen F. et al. Magnesium and platelet function : in vivo influence of aggregation and alpha-granule release in healthy volunteers // Magnes. Bull., 1995, vol. 17, pp. 37-40.
- Andriadze N.A., Kobalava M.A. Povysheniye riska stimulyatsii trombotsitzavismogu tromboza nizkim urovнем magnitnosti v plazme krovi pri ostrom infarkte miokarda [Increased risk of stimulation of thrombocyte-dependent thrombosis with a low level of plasma magnesium in acute myocardial infarction] // Rossiyskiy kardiologicheskiy zhurnal [Russian Journal of Cardiology], 2004, No 6 (50), pp. 14-17.
- Gromova O.A., Kalacheva A.G., Torshin I.Yu. et al. Nedostatochnost' magnitnosti – dostovernyy faktor risika komorbidnykh sostoyaniy: rezulattyat kriponasshotabnogo skrininga magnitnevogo statusa v regionakh Rossii [Magnesium deficiency is a reliable risk factor for comorbid conditions: the results of large-scale screening of magnesium status in the regions of Russia] // Farmatsevika [Pharmateka], 2013, vol. 6 (259), pp. 16-28.
- Qafarova S.N. Beta-talassemiyalı xəstələrdə mikroelementlərin mübadilisi [Micronutrient metabolism in patients with Beta-

Cədvəl 2. Beta-talassemiya və DDA-li xəstələrdə MDQ sorğusunun natiçəsinə əsasən Mg defisiitinin risk dərəcəsi

Mg defisiit risk cəhəmi üzrə kateqoriyalar (ballar)	BT		AT		DDA	
	Mütləq	%	Mütləq	%	Mütləq	%
Yüksək risk (≥ 51)	6	10,3±4,0	4	8,7±4,2	12	9,4±2,6**
Orta risk (50-30)	20	34,5±6,2	15	32,6±6,9	47	36,7±4,3**
Mg defisiiti üçün risk yoxdur (29-0)	32	55,2±6,5	27	58,7±7,3	69	53,9±4,4*
Cəmi:	58	31,5±3,4	46	25,0±3,2	50	100

Qeyd: * - $p \leq 0,05$; BT – Beta-talassemiya, böyük forması; AT - Beta-talassemiya, ara forma; DDA – Dəmir defisiitli anemiyası

- thalassemia) // Azərbaycan Onkologiya və Həmorrəz Elmlər Jurnalı [Azerbaijan Journal of Oncology and Boundary Sciences], 2002, vol. 9, No. 1-2, pp. 68-70.
17. Asadov Ch., Aliyeva G., Mikayilzadeh A. et al. Thalassemia Prevention in Azerbaijan // Leukemia Research, 2018, Suplement 1, vol. 73, pp. 534-535.
 18. Dempfle C.E., Zips S., Ergul H. et al. The fibrin assay comparison trial (FACT): Correlation of soluble fibrin assays with D-dimer // Ibid, 2001, vol. 86, pp. 1204-1209.
 19. Ravn H.B., Vissinger H., Kristensen S.D., Wenmalm A., Thygesen K., Husted S.E. Magnesium inhibits platelet activity – an infusion study in healthy volunteers // Thromb Haemost, 1996, vol. 75 (6), pp. 939-944.

Алиева Н.Р., Аскерова Э. С., Кафарова Ш.С., Сафарова П.С., Керимов А.А.

ПОКАЗАТЕЛИ СИСТЕМЫ ГЕМОСТАЗА И УРОВЕНЬ МАГНИЯ У БОЛЬНЫХ БЕТА-ТАЛАССЕМИЕЙ И ЖЕЛЕЗОДЕФИЦИТНОЙ АНЕМИЕЙ

Научно-исследовательский институт гематологии и трансфузиологии им.Б.Эйвазова,
Центр Талассемии, Азербайджан, Баку

Резюме. В статье представлены результаты исследования, проведенного с целью изучения показателей системы гемостаза и уровня магния у больных бета-талассемией и железодефицитной анемией (ЖДА), не имеющих клинически выраженных тромботических осложнений. Объектом исследования служили сыворотка крови 282 женщин в возрасте 18-40 лет: 58 больных большой бета-талассемией, 46 больных промежуточной бета-талассемией, 50 пациенток с малой бета-талассемией, 128 больных ЖДА. В качестве контроля использована сыворотка крови 30 практически здоровых женщин доноров крови. Исследованы показатели гемостаза: количество тромбоцитов, активированное частичное тромбопластиновое время (АЧТВ), протромбиновое время, уровень фибриногена плазмы, уровень D-димера, время лизиса эуглобулинового сгустка, активность антитромбина III. Определен уровень магния в сыворотке крови и риск дефицита посредством опросника MDQ (Menstrual Distress Questionnaire).

В результате исследования у одной трети больных бета-талассемией и ЖДА выявлен дефицит магния и повышенная готовность к свертыванию крови – латентная гиперкоагуляция (ЛГ). У больных бета-талассемией и ЖДА, имеющих ЛГ было увеличено содержание в крови D-димера, повышен уровень фибриногена в плазме крови, снижены фибринолиз, АЧТВ и активность антитромбина III. ЛГ протекала на фоне дефицита Mg. Дефицит магния и латентная гиперкоагуляционная активность гемостаза могут являться предикторами клинических признаков тромбозов у больных бета-талассемией и ЖДА. Полученные данные можно использовать в прогнозировании и профилактике тромботических осложнений у больных бета-талассемией и ЖДА.

Aliyeva N.R., Asgarova E.S., Gafarova Sh.S., Safarova P.S., Karimov A.A.

HEMOSTASIS SYSTEM INDICATORS AND MAGNESIUM LEVEL IN PATIENTS WITH BETA-TALASSEMIA AND IRON DEFICIENCY ANEMIA

Scientific-Research Institute of Hematology and Blood Transfusion im.B.Eyvazova,
Thalassemia Center, Azerbaijan, Baku

Summary. The article presents the results of a research conducted to study indicators of the hemostasis system and magnesium level in patients with beta-thalassemia and iron deficiency anemia (IDA) without clinically thrombotic complications. The object of the study was the blood serum of 282 women aged 18-40 years: 58 patients with large beta-thalassemia, 46 patients with intermediate beta-thalassemia, 50 patients with small beta-thalassemia, 128 patients with IDA. As a control, the blood serum of 30 practically healthy women of blood donors was used. Hemostasis indicators were studied: platelet count, activated partial thromboplastin time (APTT), prothrombin time, plasma fibrinogen level, D-dimer level, euglobulin clot lysis time, antithrombin III activity. The serum magnesium level and risk of deficiency were determined using the MDQ (Menstrual Distress Questionnaire).

As a result of the study, in one third of patients with beta-thalassemia and IDA, magnesium deficiency and increased readiness for blood coagulation - latent hypercoagulation (LH) were revealed. In patients with

beta-thalassemia and IDA with LH, the content of D-dimer in the blood was increased, the level of fibrinogen in the blood plasma was increased, fibrinolysis, APTT and antithrombin III activity were reduced. LH proceeded against a background of Mg deficiency. Magnesium deficiency and latent hypercoagulant hemostasis activity can be predictors of clinical signs of thrombosis in patients with beta-thalassemia and IDA. The data obtained can be used in predicting and preventing thrombotic complications in patients with beta-thalassemia and IDA.

Müəlliflər haqqında məlumat:

Əliyeva Nərgiz Rafiq qızı, ET Hematologiya və Transfuziologiya İnstitutu, Bakı
doktor.nargiz@mail.ru

Səfərova Parvənə Sabir qızı
parvanasafarova1984@gmail.com

Rəyçi: b.e.d., prof. A.M.Əfəndiyev